

18 aprel-Tarixi Abidələrin Mühafizəsi Günüdür

Tarixi abidələrimizi qoruyaq

Bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-ci ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Əsas məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.

Tarixi abidələrə məqberələr, saraylar, məbədlər, məscidlər, qəbirstanlıqlar, minarələr, günbəzlər aiddir. Bunnlar tarixi keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərəkək bu günümüzə gəlib çatmışlar. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölüclür.

Bu sahədə bizim ölkəmizi zəngin tarixi abidələr diyari adlandırmak olar. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Qılgıqala, Cavanşir, Gülvüstan, Əlinçə, Bugurd, Gələsən-Görəsən, Qız-qalası kimi qalalarımız, Möminə xatın, Olcaytu Xudabəndə məqbərələrimiz, Goy məscidi, Şah Abbas məscidi, Cümə məscidi, Təzəzəpir məscidi kimi dini ibadətgahlarımız, Şirvanşahlar, İrəvan Sərdar sarayları, Şəki xan sarayı kimi nadir memar-

lıq abidələrimiz bu qəbildəndirlər.

Hazırda işgal altında olan dünya əhəmiyyətli mədəni tarixi abidələrimiz—Azix və Tağlar mağaraları dünənən ən qədim insan yaşayış məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi-mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində «Avropanın ilk sakınları» adlı sərgide nümayiş etdirilmişdir.

Qədim Qəbələ diyarı da daşınmaz tarixi mədəniyyət abidələri ilə zəngindir. Hazırda burada dövlət mühafizəsinə götürülmüş 93 adda daşınmaz tarixi mədəniyyət abidələri mövcuddur. Bunnardan biri dünya əhəmiyyətli, qalanları isə ölkə və yerli əhəmiyyətli abidələrdir. Həzrə türbələr kompleksi, Səkkizgüzəli məscid, Alban mədəbi, Komurad piri, Həzrə kəndində baş sənduqələr abidələri buna micaldır. Cox təessüf ki, Sovet hakimiyyəti illərində ölkəmizdə tarixi memarlıq abidələrinin qorunub saxlanılmasına dövlət səviyyəsində laqeyd münasibət olmuşdur. Bir neçə nadir memarlıq abidələri baxımsızlıq və tamah üzündən sökülüb- dağı-

dilmiş, xeyli memarlıq abidələri, maddi-mədəniyyət nümunələri isə erməni saxkarlığına məruz qalaraq özgəninkileşdirmişdir. Hazırda erməni işğalı altında ərazilərimizdəki memarlıq abidələri üzərində də bu cür saxta «əməliyyatlar» aparılmışdır. Erməni vandalları Şuşa şəhərini işğal edərkən Üzeyir bəyin, Natəvanın, Bülbülün tunc heykəllərini belə avtomat atəşinə tutmaqdandan çəkinmədilər.

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, xüsusilə ümummilli liderimiz Heydər Əliyev xalqın istək və arzusu ilə ikinci dəfə siyasi hakimiyyətə qayitıldıqdan sonra ulu öndərimizin qayğı və diqqətinin nəticəsində tarixi abidələrimizin qorunub saxlanılması, əsaslı bərpasında, yenidən qurulmasında böyük dönüş yaranmışdır. Beynəlxalq İnkışaf Assosiasiyyası ile Azərbaycan hökuməti arasında imzalanmış «Mədəni irsin qorunmasına yardım haqqında» sazişə uyğun olaraq Bakıda Şirvanşahlar saray kompleksin, Naxçıvanda Möminə Xatun və Qarabağlar türbəsin, Şəki xanlarının sarayı və digər bölgələrdəki tarixi abidələr bər-

pa edilmiş və yenidənqurma işləri aparılmışdır. 2002-ci ildə Azərbaycan Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət Tarixi-Memarlıq kompleksi UNESCO-nun «Dünya mədəniyyət ırısı» siyasına daxil edilmişdir.

Tarixi arayış: Birinci Qarabag mühəribəsi nəticəsində Ermənistanın işğali altın-da qalan torpaqlarımızda 500-dək tarixi-memarlıq, 100-dən çox arxeoloji abidə, 10 minlərlə eksponat olan 22 muzey, xalqımızın keçmiş və bu gününü əks etdirən 1852 mədəniyyət və incəsənət abidəsi erməni vandalizminin təcavüzüne məruz qalmışdır.

Bu gün ölkə başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir və tarixi mədəniyyət abidələrimizin qorunub saxlanılması istiqamətində çox önemli işlər həyata keçirir. Prezident xalqımızın keçmiş tarixinin, mədəniyyətimizin gələcək nəsillərə çatdırılması işinə xüsusi önem göstərir və bu sahəni gücləndirmək məqsədilə müvafiq sərəncamlara imza atır.

Aslan CƏLİLOV.

Milli-mənəvi dəyərlərimizi yaşadaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə gənclərinin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə bağlı 2011-ci il 7 iyul tarixli sərəncamına uyğun olaraq "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. Bu Proqramda nəzərdə tutulmuş vəzifələri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi 2015-ci il üçün birgə fəaliyyət planı təsdiq etmişdir. Fəaliyyət Planında nəzərdə tutulmuş müddəalarla bağlı gənclərin milli-mənəvi və ümum-bəşəri dəyərlərə hörmət ruhunda tərbiyəsini gücləndirmək məqsədilə Qəbələ Peşə məktəbində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Azad Məmmədov açmış və milli-mənəvi dəyər anlayışının mahiyyəti haqqında danışmışdır.

A. Məmmədov milli-mənəvi dəyərlərin mahiyyətindən danışarkən qeyd etmişdir ki, hər bir insanın mənəviyyatı ailənin, məktəbin və cəmiyyətin təsiri altında formalasılır. Mənəvi dəyərlər insanı cəmiyyətdə formalasdır, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasi-

yasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır.

Yərən, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yətutmuşdur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrər boyu

yata kecirir.

Milli-mənəvi dəyərlər sırasında ulu öndər ana dili dəha böyük önəm verirdi. Heydər Əliyev iqtisadiyyat və siyasetlə yanaşı, elmə, mədəniyyətə, maarife və sənətə də qayğı gösterir, ziyanlılarla daim dostluq edir, onların əməyini vaxtaşarı yüksək qiymətləndirirdi. Ümummilli lider qeyd edirdi ki, bizim hamımızın bir vətəni var. Bu, Azərbaycan respublikasıdır. Azərbaycanlı hər yerde yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutma-

malıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Ümummilli liderin "Hər bir insan üçün onun milli mənəviyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, inidə də fəxr edirəm ki, mən azərbaycanlıyım" sözərə bütün dünya azərbaycanlıları üçün müqəddəs bir kələmə çevrilmişdir.

(Ardı 4-cü səhifədə).



Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sistemine malikdir. Bu milli mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dini, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdı - gələcək etdiyi bəşəri ideya-

maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilməlidir. Mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilmesi müstəqil respublikamızın mədəniyyət siyasetinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasetini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək hə-

Doğma Ölkəmizdə

**İlin yanvar-fevral ayları
ərzində ölkədə 7,1
milyard manat
dəyərində ÜDM
istehtsal edilmişdir**

Dövlət Statistika Komitəsi cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafını göstərən makroiqtitsadi göstəricilərini açıqlamışdır.

Açıqlamada göstərilir ki, ilin evvelindən ötən 2 ay ərzində Azərbaycanda 7,1 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çoxdur.

Əlavə dəyərin 36,3 faizi sənayedə, 10,4 faizi tikinti kompleksində, 15,5 faizi ticarət və pullu xidmətdə, 6,7 faizi nəqliyyatda, 2,4 faizi rabitədə, 3,4 faizi aqrar bölmədə, 14,9 faizi digər sahələrde yaradılmışdır. Hesabatda göstərilmişdir ki, ÜDM-nin 66,6 faizi qeyri-neft sektorunda istehsal edilmişdir. 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə bu da 5,1 faiz çoxdur. İki ay ərzində həmçinin neft-qaz sektorunda 3,3 faiz artım qeydə alınmışdır.

Sənaye müəssisələrində istehtsal yüksəlib

2015-ci ilin ilk iki ayında, ölkənin sənaye müəssisələri, eləcə də bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 3,7 milyard manatlıq məhsul istehsal edilib. Başqa sözlə desək, istehsalın həcmi ötən ilin müvafiq dövrünə görə 2,3 faiz yüksəlib. Məhsulun istehsalı mədənçixarma sahəsində 5,4, o cümlədən neft hasilatı 1,6, emtəəlik qaz hasilatı 10,5 faiz artmışdır. Sənaye məhsulunun 59,9 faizi mədənçixarma, 29,2 faizi emal, 9,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, büləsdürülməsi və təchizatı, 1 faizi su təzhibatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşmüşdür.

İki ay ərzində sənayenin emal bölməsi üzrə kimya sənayesi məhsulları istehsalı 20,6, rezin və plastmas məmələtləri istehsalı 29,3, hazırlı metal məmələtləri istehsalı 7,6, elektrik enerjisi istehsalı 1,2 faiz artmışdır. Qeyd edilməlidir ki, ilin birinci iki ayında ölkədə 4,1 milyard kilovatsaat elektrik enerjisi istehsal edilmişdir.

Orta aylıq əmək haqqı 4,3 faiz artmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə istehlak mallarının qiymətində bahalaşma müşahidə edilmişdir. Bununla belə, əhalinin pul gəlirlərinin artımı bahalaşmayı qarşılıqla imkan vermişdir. Bu, 4:4,3-ə nisbətində bərabər olmuşdur. 2014-cü ilin ilk iki ayına nisbətən muzdla işləyənlərin orta aylıq əmək haqqı 444,4 manata çatmışdır. Cari ilin iki ayı ərzində ölkə əhalisinin hənəfərinə düşən gəlirləri isə 3,7 faiz çoxalmış və 618 manat olmuşdur.